

# ACILARIN və TƏƏSSÜFLƏRİN POEZİYASI

(Məlahət Yusifqızının 60 yaşına)

Onu cəmi bir şeiri ilə tanımışam, qəti olaraq "şairdir" demişəm. "Bu, həzin ana laylasına bənzər sicilləmə öyünd-nəsihətmədir, nədir", deyə düşünmüşəm. "Bədbinlikmi yağır axıçılığından", düşünə-düşünə ötərgi nisgil yaşamışam. "Bəs bu sonluq? Hanı ümid işiği?" Gözlədiyimi tapa bilməyəndə qəzəblənmişəm - elə onun özünün də sonda ironiya ilə, istezayla, dağlara yük olan böyük bir təəssüflə bütün hirsini-hikkəsini vərəqə düzdüyü kimi...

"Sabahkı unutqanlığımız mübarək!"

Bu şeir "Kişi əlləri" adlandırılıb müəllif tərəfindən. Başı müsibətlər çəkmiş Azərbaycanın neçə də ehtiyacı olduğu bir dövrde şair diqqətmi çəkmək istəyib, yoxsa sadəcə ehtiyac yarandığından kişi əllərini gündəmə gətirib? Kişi əllərinə nə vaxt ehtiyac olmayıb ki?

*"Bu kişi əli - babamın əli,  
tumarı saçımındadı.*

*Bu kişi əli - atamın əli,  
Qabarı hələ də yadımdadı.*

*Bu kişi əli - ərimin əli,  
Barmaqları gözümdə, izi boğazımdadı.*

*Bu kişi əli - qardaşımın əli,  
Parça-parça düşmənə ötürür Vətəni,  
Ocağımızın başında düşmən gözəli.*

*Bu kişi əli - oğlumun əli,  
Böyükənədək yaxamda, böyüdüümü uzaqlarda.  
"İgid oğul dayısına oxşayar!"*

*Bu kişi əlləri - təklənmiş əllər,  
Həyatdan aldılar məni.*

*Bu kişi əlləri uzandi tabutuma sarı  
üzü qəbirliyə kişi karvanı.  
Eləmədiyinə yanın başların, ürəklərin,  
Tabutuma uzanan əllərin*

*birliyi havasına öldüyüm gün,  
və ya öldürülüyüm gün.  
Karvanınız xeyir, kişi əlləri!"  
Sabahkı unutqanlığınız mübarək!"*

Bu şeiri Məlahət Yusifqızı nə vaxt yazıb - vəcib deyil. Əsas odur ki, aktualdır, dünən də aktualdı, düşündürücüdü, bu gün də, sabah da... Bir qadının fəryadıdırı, naləsidi, üsyənidir...

Məhsəti Gəncəvidən üzübəri tarixin sal qaya-larında adlarını həkk etdirmiş qadın şairlərin hamisində bir kişi xüsusiyyəti lövbər salıb. Xurşud-banu Natəvanda da var, Nigar Rəfibəylidə də. Müasirlərimizdən Füruzə Məmmədlidə də bunu görürük, elə haqqında söhbət açdığını Məlahət Yusifqızında da...

Məlahət Yusif qızı Qasimova (Abdullayeva) 25 sentyabr 1959-cu ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Orta məktəbi 1976-ci ildə elə öz kəndlərində başa vurub. 1985-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakultəsini bitirib.

Əsasən, 1979-cu ildən şeirləri çap olunmağa başlayıb.

1986-ci ildən həyatını Abşeron rayonuna bağلامış, Mərkəzləşdirilmiş Kitabxana Sistemində bir sıra vəzifələrdə işləmişdir. 2001-ci ildən isə Abşeron rayon MKS-ın direktoru vəzifəsində çalışır. Elə həmin vaxtdan direktoru olduğu Mərkəzi Kitabxananın nəzdində "Od parçası" ədəbi məclisini yaradıb.

Üç kitab müəllifidir. İlk şeirlər kitabı hələ Sovetlər dönməmində çapdan çıxb. "Od parçası" kitabı 1991-ci ildə "Yazıçı", "Qədərində götür" kitabı 2007-ci ildə "Vektor", "Gözlədim yalana qədər" kitabı 2009-cu ildə "Yazıçı" nəşriyyatları tərəfindən çap olunub.

Məlahət Yusifqızı hələ tələbəlik illərindən üsyənkər şeirlər müəllifi kimi şöhrət qazanmış, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Sabir

Rüstəmxanlı kimi azman meydan fədailərinin diqqətini cəlb etmişdir.

Həmişə belə bir düşüncə məni narahat edir. Qadınlı, kişili hamımızın fəxr etdiyi, adlarını qürür hissi ilə çəkdiyimiz babalarımız kim olub? Attila, Cavanşir, Babək, Şah İsmayıł, Uzun Həsən, Qoç Koroğlu, Qaçaq Nəbi kimi qol gücünə, silah gücünə yadellilərə, Azərbaycana gəc baxnlara qarşı mübarizə aparıb, Ulu Yaradandan millətə miras, pay qalmış doğma torpağı qorumaqları ilə ad-san qazanıb bəlli olmayıblarmı? İndi də onların davamçıları yoxdurmu? Bəs onda bu hirs-hikkə Məlahət Yusifqızı kimi şair qadınlar-anaların qəlbindən sözüllüb qələmə, ordan da ağ kağızlara necə hopur?

Məlahət Yusifqızının qələmindən sözüllüb həyata vəsiqə alan ölməz şeirlərdən biri "Pişik gəzdirən oğlan" adlanır. Şeiri oxuyanda hiss edirsən ki, şair bu pişik gəzdirən oğlanı görəndə necə özündən çıxıb, "havalanıb", sənki "cinləri oyanıb", od götürüb onu.

*"De, niyə babana çəkmədin, bala?  
Atanmı döyüssüz qoydu cəbhəni?  
Ər yaraq oynadıb, yaraq qurşayar,  
Pişik gəzdirəndən ər olmaz, yəni".*

Əlbəttə ki, cəmiyyətdə gedən cılızlaşma Vətəninin, millətinin taleyinə biganə qalmayan bir ziyalı-şair kimi Məlahət Yusifqızını da narahat etməyə bilməzdi. O, ötkəm mübarizə aparır - qələmiylə, sözüylə, sözlərinə hopmuş atəsiylə, oduyla.

*"Allah saxlasın başçıları...  
Salxım-salxım yaltaqlar sallanır  
hər tərəfindən.  
İşdən çıxan kimi yaddan çıxıb  
işbilməz olur keçmiş başçı.*

*Ona deyilən sözlər deyilir təzəsinə,  
nöqtə-vergülü yerində.  
Təkcə adları dəyişir çıxişların.  
Təkcə adlar düşür çıxişlardan,  
Zöhrab, İsrafil, Vahid, Qubad, Adil, Mirzə...  
Qulağımız həsrət qalır təzə sözə.  
Dilimiz açılmır məddahların yanında,  
Məddahlara yazılır "fəxri" fərمانlar,*

*Fəxri dillərinə görə,  
Fəxri üzlərinə görə.*

*"Fəxri" sıfırlar ötürülür gələcək nəslə.  
"Fəxrilər" aparır bizi sabaha.  
"Fəxri" əllərdəki sükanımız,  
"Fəxrilərə" verilir qara torpaqlarımız.*

*Bütün "fəxrilər" yaltaqların,  
Təkcə "Fəxri ölümlər" bizimdi, həmkarlarım.  
"Fəxri ölümlər" gözləyir bizi!  
...Allah saxlasın başçıları!*

Xalq şairi Sabir Rüstəmxanlı Məlahət Yusifqızının "Gözlədim yalana qədər" şeirlər kitabına yazdığı "ön söz"də xüsusilə vurgulayır: "Oxuduğum bir neçə şeirindən onun simasında ədəbiyyatımıza yeni ruhlu bir şairin gəlişini sezmişdim. Elə bu şeirlərin təsiriyə Məlahət Yusifqızının bütün sonrakı yaradıcılığını izləmiş, daşlığı mənəvi dəyərləri və poetikliyi ədəbiyyatımızın ümumi uğuru kimi qiymətləndirmişəm.

Barişmaz ığidlik ruhuyla o, banu çiçəklərin, nigarların, sara xatunların davamçısıdır.

...Əsrlər boyu kişilərin yaratdığı problemlər bu gün dağdan ağır yük kimi həm də qadınlarımızın ciyininə düşüb.

Əslində Məlahət Yusifqızının şeirləri bu torpaqda ərlik-ərənlik əlaməti olan kişilərin bacara bilmədiklərindən doğan acıların və təəssüflərin poeziyasıdır..."

Məlahət Yusifqızı ömrünün müdriklik çağına qədəm qoyur, amma söhbət ədəbiyyatdan düşəndə yenə də öz çılgınlığını bürüzə verir. Heç kimə və heç nəyə güzəştə getmək niyyətində olmadığını ortaya qoyur, rəhbərlik etdiyi "Od parçası" məclis üzvlərinin hər birinə qarşı qəti tələbkarlıq irəli sürür.

Ümid edirik ki, hələ uzun müddət Məlahət Yusifqızı tələbkarlığı hakim mövqedə duracaq və ədəbiyyata fayda gətirəcəkdir. Onu təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.

**60 yaşınız mübarək!**

*Böyük hörmət və ehtiramla:  
Əli bəy Azəri  
Azərbaycan Yazıçılar Birliyinin üzvü*